

Milli mətbuatımızın ilki

O, Azərbaycan mətbuatının birincisini soydaşlarının çoxunun savadsız, avam olduğu, qəzeti, jurnalın nə olduğunu bilmədiyi və bilmək də istəmədiyi bir zamanda nəşr etmək fikrinə düşdü: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayırlar. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!..

Belədə qəzetə çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızin üstə yazılmış doğru sözlər qapı-pəncərələr-dən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilboil artar... Sonra düşmənin düşməniyi, dostun dostluğunu və dost göstərən doğru yoluñ doğru olmayı aşkar olar..." Aradan illər ötəndən sonra - 1905-ci ildə "Həyat" qəzetində dərc etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsinde həmin günləri belə yad edəcəkdi. O vaxt - 1875-ci ildə isə Həsən bəy Zərdabi bütün gerçeklikləri görə-görə, nə qədər ağır, məşəqqətlə olduğu biləbile çıxırdı yola.


Bu ağır işi də, məsuliyyəti də öz üzərinə götürdü. Azərbaycanda anadilli qəzet çap etdirəcəkdi. Həsən bəy çar imperiyasının müstəmləkələrindən biri olan ölkəsinin problemlərini, millətəşəllərinin dərd-sərini, onların inkişafına mane olan əngelləri və nöqsanlarını yalnız aralarında yaşayaraq görməmişdi. Azərbaycandan gedib Rusiyada ali təhsili olan ilk azərbaycanlı idi Həsən bəy Zərdabi...

1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açan Həsən bəy təhsilə, el-mə meyilli bir ailənin övladı idi. Yeddi-səkkiz yaşlarında atası Səlim bəy onun əlindən tutub mədrəsəyə apardı. Həsən bəy ilahiyyata o qədər də maraq göstə-

mirdi. 1852-ci ildə Səlim bəy oğlunu Şamaxidəki ibtidai rus məktəbinə qoyma. Ona təhsil alması üçün atası şərait yaradırdı. Ancaq Həsən bəyi iti hafizəsi, istedadı, oxuyub öyrənməyə meyli yoldaşlarından fərqləndirirdi. Məktəbin buraxılış imtahanında Qafqaz Təhsil İdarəsi müdirinin də diqqətini cəlb etdi. Elə onun təqdimatı ilə Həsən bəy dövlət vəsaiti hesabına 1-ci Tiflis Gimnaziyasına qəbul olundu. Gimnaziyanı 1861-ci ildə uğurla başa vurdu. Təhsil ardınca bu dəfə daha uzaqlara - Rusiyaya yollandı. Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil oldu. "Dövlət təqaüdçüsü" statusu alaraq oxuduğu universiteti 1865-ci ildə ən yüksək müvəffəqiyyətlə və əxlaqa görə verilən namizəd diplomu ilə bitirdi.

Moskvada keçən illər onun üçün yalnız tələbəlik xatirələri ilə yaddaşalan olmadı. Tələbə iken Şərq, islam tarixi barədə məlumatları maraqla dinləyən, onunla dostlaşan, evinə dəvət edən rektor, tarixçi Sergey Mixayloviç Solovyovun qızı ilə bir-birlərini sevdilər. Universiteti bitirəndə Həsən bəyə Moskvada qalıb işləmek teklif olundu. Şöhrətin, rahat təminat vəd edən həyatın qapıları üzüne taybatay açıldı. Moskvanın kubar cəmiyyəti, yaxşı iş təklifi və sevgilisi gənc Həsən bəyə dərdli, yaralı Vətənini unutdura bilmədi. Geri döndü...

Tiflisdə Torpaq Palatasında, Bakıda Quberniya İdarəsində, Qubada məhkə-



mədə çalışdı. 1869-cu ildən Bakı Realni Gimnaziyasında təbiət tarixi müəlliimi işlədi. Müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyəti-xeyriyyə"ni kasıb, kimsəsiz uşaqların təhrilinə yardım göstərilməsi üçün yaratdı.

Məşəqqətlərlə, hətta sui-qəsdə üzləşsə də ruhdan düşmək, öz həyatına görə əndişələnmək, bir tərəfə çəkilərək rahatlıq axtarmaq Həsən bəyə yad idi. Həsən bəy Zərdabi qədir-qiyəmətini bilməyən, ona səfələt, ətalət girdəbindən qurtarmaq üçün əl uzadanları daşlayan, təhəqir edən soydaşlarını qaranlıqdan aydınlığa çıxarmaq barədə düşünürdü. Mətbuatın bu yolda ən böyük vasitəci olacağına əmin idi.

Qarşısında sədlər çəkənlər, maneələr yaradanlar çox idi. Elə bir vaxt idı ki, müstəmləkəsi altında olan ölkələrdə, xüsusilə də müsəlmanların, türklərin sahələri yerlərdə məktəblərin açılmasına, mətbuatın inkişafına hər vəchlə mane olan çar imperiyası demək olar ki, öz məqsədinə çatmışdı. Bir çox xalqlar kimi, azərbaycanlıların da böyük əksəriyyəti hətta oxuyub-yazmağı bacarmırdı. Sayca az olan oxumuşların, ziyalılla-

rin isə hamısı vətənpərvər, millətsevər deyildi. Elələri vardı ki, savadsız, elmsız yurdadına əl uzatmaq əvəzinə onlarla soydaşlığı olduğuna görə utanırlar.

Azərbaycanda nə bir qəzet, nə də ki, jurnal nəşr olunurdu. İlk mətbu orqanın fəaliyyətinə icazə almağa səy göstərən Həsən bəy Zərdabinin əməkdaşının müvafiq idarələrinə ünvanlaşdırılmış məktublara müsbət cavab verilmirdi. O günləri illər sonra "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində belə təsvir edəcəkdi Həsən bəy: "Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox. Dövlət tərəfindən izn almaq da ki, bu, böyük bəladır".

1875-ci ildə əməkdaşının müvafiq idarələrindən Həsən bəy Zərdabinin ünvanlaşdırılmış məktublardan birinə axır ki, müsbət cavab geldi. Qəzeti nəşrinə icazə verildi. Həsən bəy İstanbuldan hürufat gətirdi. Ayrıca mətbəə aqaması mümkünüz id. Bakı Quberniya Mətbəəsindən istifadə etməli oldu. Gətirtdiyi hürufatı da həmin mətbəəyə verdi. "Əkinçi"nin nəşrə başlaması üçün Bakı valisi Staroselski də əlindən gələn köməyi etmişdi.

1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində ana dilində "Əkinçi" qəzeti ilki sayı Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-majoru Abdulla bəy Bakıxanovun maliyyə yardımını ilə işləyərək üzü gördü.

İlk qəzeti adının rəmzi mənası böyükdür. Həsən bəy Zərdabi aqrar yönü müəllimə görə yox, soydaşlarının qələbinə maarif işığı səpəcəyi, yeni mətbuat orqanlarının yaranmasına vəsili olacağının arzularını və ümidi lərini "Əkinçi" adında ifadə etdi. O, qəzeti ilk sayında yazdı: "Qəzeti müsəlmanlar üçün va-

cib bilib, onun zəhmətini və zərərini qəbul edib başlayıraq və müsəlmanların anlayan və pırşov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumaga mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun".

Həsən bəy Zərdabinin arzusu çiçək açmış, xəyalı gerçəkləşmişdi. "Əkinçi"nin nəşrə başladığı gün Həsən bəyin halını vəfali ömür-gün yoldaşı Hənifə xanım belə təsvir edirdi: "Həsən bəyin gözləri sevinçdən yaşarımdı. Olduqca həyəcanlı vəziyyətdə evə gəldi. Həmin gün onun həyatının ən xoşbəxt anları idi".

Azərbaycanda mətbu orqanın fəaliyyətə başlamasına çox sevinən Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər vətənpərvərler "Əkinçi"yə yaxınlıqla gəndərildilər. Qəzeti müxbirləri az idil və işlərin çoxu baş redaktorun - Həsən bəy Zərdabinin üzərinə düşündü. O, bu barədə yazdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qəletlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin həmisini gərək mən özüm görürməm... Ey bizlərə diqqət edənlər, bu qəzeti kəsərini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur".

Bakıya gələn, "Əkinçi"nin çap olunduğu şəraitin görünüşündə fransız jurnalisti heyrətlə Həsən bəyə dedi: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsun qəzeti üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox sevirsiniz!"

Millətə, vətənə sevmək üçün çox zaman elə əsl qəhrəmanlıq, fədakarlıq gərəkdir. Həsən bəy Zərdabi bunu hər kəsərən yaxşı bilirdi. Azərbaycan tarixində ilk mətbu orqan yaratmaqla o, doğma milləti yolunda gerçəkləşdirmək istədiyi böyük işlərdən birini həyata keçirmişdi...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"